



**Musa  
Rehimoglu  
(Quliyev)**

*AMEA Naxçıvan Böl-  
mesinin Tarix, Etnografi-  
ya ve Arxeologiya Institu-  
tunun aparıcı elmi işçisi,  
tarix üzrə felsefə  
doktoru*

...Tarixinən amansız döyüşlərinən biri də Beyazid vuruşması olub. Beyazid döyüşlərində Osmanlı imperiyasının qoşunlarının öndən Şeyx Şamilin oğlu Qazi Məhəmməd, rus qoşunlarının öndən isə Ehsan xanın oğlanları – Kalbali xan (Xanlar xanı) və İsmayıllı xan Naxçıvanskiyilər vuruşublar. Bu da taleyin bir işidir...

Bu döyüşdə işid sərkərdə, general-leytenant İsmayıllı xanın şücaəti hələ onun sağlığında başqalarının adına yazılıb.

Bu işid sərkərdələrin döyüş hünerləri barədə emənilər özləri bildikləri yönədə yazıblar. Moskvada və digər şəhərlərdə həqiqətdən uzaq kinofilmlər də quraşdırılıb. İlk dəfə emənilərəst kinematograflara etiraz səsini ucaldan isə Azərbaycanda hamının hörmət bəslədiyi mərhum rus qafqazşunası Rudolf Nikolayeviç İvanov olub.

İvanov tarixçi və qafqazşunası kimi, Şeyx Şamil, Hacı Murad və Qafqaz süvariləri haqqında sanballı kitablar da yazıb. On böyük elmi işi isə General Maqsud Əlixanov – zəfər və faciə” adlı sənədlidi kitabıdır. O, həmin kitabda Naxçıvanskiyilər haqqında asıl həqiqətləri yazıb, Beyazid döyüşləri barədə uydurmaların isə sərt tanqid edib.

Rudolf İvanovun “Beyazidin müdafiəsi: yalanlar və həqiqətlər” kitabı da işıq üzü görüb.

Gürcüstanda Milli Arxivdə axtarışlar apararkən, İsmayıllı xanın “Kavkaz” qəzetiində müsahibəsinin maraqla oxudum. Müsahibəni general İsmayıllı xandan alan və çap etdirənən Maqsud Əlixanov-Avarsı olub.

Qeyd edək ki, Məqsud Əlixanov-Avarsı, İsmayıllı xanın qardaşı Kalbali xanın qızı Zərrintac bəyimin həyat yoldaşı olub. Və onu azacıq ixtisarla oxucularımızın nəzərinə çatdırımağı özümə borc bilirom.

Beribəndə onu da deyek ki, həmin illərdə Naxçıvanın taleyi İsmayıllı xanın Beyazidi nece müdafiə etməsindən çox asılı idig.

Beleliklə, general-leytenant İsmayıllı xan Naxçıvanskinin 12 aprel 1895-ci ilde “Kavkaz” qəzetiində dərc edilən müsahibəsini təqdim edirəm:

\*\*\*

“Bir il bundan əvvəl general Heyns məktubla məndən xahiş edirdi ki, ona Beyazidin müdafiəsi barede bildiklərimi yazım. Men onun xahişini yerine yetirə bilmədim. O vaxt da, indi olduğu kimi, fikrim belə idi ki, mənim söylədiklərim olub-keçənlər sənük bir kölgə sala bilər.

Men artıq qocalmışam – 18 il bundan öncə olan hadisələri ardıcıl danişmaq halında deyiləm. Ona görə də yaddaşma hakk olunanları danişacağam.

Mühərribə başlamazdan əvvəl, mən yeri əhalidən təşkil edilmiş İrvan süvari polkuna yenidən komandır təyin edildim. Bizə general Terqukasov rəis təyin edib, Türkiyə sərhədində göndərdilər.

İrvan dəstəsinin hücumu zamanı mənim polkum ləqdirdə, kiçik qardaşım II Kalbali xanın komandirlilik etdiyi briqadanın tabeliyində qaldı. Biza verilən əsas tapşınq düşmən tərəfdən olan hückumunun Lindil tərəfdən olan hückumunun qarşısını almaq idi.

Sərhədi keçənden 2-3 gün sonra müharibə başladı. Terqukosov Türkiyənin şimal-qərbində, ləqdirdən 50 verst uzaqlarda olan Beyazide həcum etmek isteyirdi. Avropalıların tebirince desək, Beyazid qala deyil, heç qəsr də deyil. Girişi çox çətin olan bir mövqəde yerləşmişdi. Belə ki, su və ərəqə ehtiyatı, həmçinin döyüş sursatı kifayət qədər olarsa, 2-3 batalyonun həcumunun qarşısı alıñardı.

O vaxtlar burada yerləşən Türk-ye qarnizonu zəif təchiz olunmuşdu, 3 dağ silahı və 60 atlısı olan batalyondan ibarət idi.

Aprelin 17-də İrvan dəstəsi Qarabulağa gələn kimi, Türkiye orduzu Vana tərəfə çökildi. İrvan dəstəsi səhərini gün hückuma başlaya-çaqdı.

O vaxtlar türk qoşunlarının geri çəkilməyini müxtəlif cür izah edirdilər. Bir qisımı söyləyirdi ki, qala minarəsindən çoxsaylı rus qoşunu görən kimi, onlar geri çəkiliblər. Başqaları isə bunu Muxtar paşanın

Böyük Knyaza teleqrafla xəber verdi. Mənə isə əmr etdi ki, polkun 400 əsgəri ile Beyazide gedib işin nə yerdə olduğunu etrafı öyrənəm.

*Biz əltüstü toplaşış yola düşdük. Həmin gecə, ya səhərə yaxın Çinqil yüksəkliyini aşdıq və Beyazid vadisine enməyə başladıq. Boz rəngli dağların sırasından Beyazid tikilləri və onların arasında qala məscidi-nin minarəsi görünürdü. Təxminən, səhər saat 8-də mən artıq Beyazid galasının yanın verstiyyində idim. Qaladan göndərilen kazaklardan biri məlumat verdi ki, türk qoşunları Muş tərəfdən gəlirlər. Bu istiqamət-*

*də hərəkət edib gördüm ki, doğrudan da, qarşı tərəfdən çoxsaylı süvari və piyada qoşunları gəlməkdədir. Hamısı kürdlərdən ibarət idi. Artilleriya yox idi. İsmayıllı paşanın komandırlik etdiyi qoşun yüksəkliyi əla keçirərək, yubanmadan hücumu başladı.*

viçdən öyrəndim. Həmin gün səhər, türklər döyüş zamanı podpolkovnik Kovalevski ağır yaralanmışdı və arvadının qolları üstə canını təpsirmişdi.

Bizim qarnizonun əsgərlərinin sayı 1000-ə çatırdı. İki döyüş silahımız və təxminən, 200-ə yaxın yük,

daha qızığın döyüşləre başladılar.

Axşam menim adamlarımın sırasından iki ovçunu seçdik. Onlarla qardaşımı və general Terqukasova vəziyyətimizin çox böhranlı olması ilə bağlı xəber göndərdik. Ona görə “göndərdik” deyirəm ki, qarnizonun bütün zabitləri bir yere yığılıb hər bir sual etrafında məsləhətəmişdik, məktubun altında isə mənim və qalanın resmi komendantı Ştokviçin imzası qoyulurdu.

*Günlər ötdükçə, qarnizonda vəziyyət daha da pisləşdi. Yaralıların və ölenlərin sayı çoxaldı. Suxannın miqdan olduqca azaldı. İnsanlar zəiflədilər, atları qırılmağa başladı. İstilər daha dözdüləzələr. Su əldə etmək xeyli çətinləşdi. Tranşeyin çaya çıxışında türk əsgərləri dururdular. Əgər bir qoşaq su içməyə gedirdi, məhv olurdu. Bir qazança su neçə-neçə həyati canlandırdı. Və su içməyə gedənlərin meyidləri artıq tranşeyin çaya yaxın yerini elə iyələndirmişdi ki, suyu yaxına belə tutmaq mümkün deyildi. Bunun nəticəsində insanlar arasında müxtəlif xəstəliklər başlıdı və adamlar düşmən atəşindən çox, xəstəlikdən ölməyə başladılar.*

Bütün bu çətinliklərə, ağır vəziyyətə baxmayaraq, Beyazidin müdafiəçiləri, əsl həqiqəti deyirəm, ruhdan düşmürdülər. Bunlar, əsasən, 30 nəfər zabit idi.

Bizim ailədə nadir hallarda yanlışlıq olardı. Podpolkovnik Paçevic və bir neçə adam mənimlə səhbətlərində dəfələrde deyirdilər ki, əger təslim olmasaq, dehşətli surətə həlak olacaq. Əlbəttə, mən belə bir sonluğun olacağını inkar etmirdim. Amma ədəd tekrar edirdim ki, Beyazid qalasının təslim olmasına heç vaxt razı olmaram. Çünkü müsselmanam. Bilirom ki, bunu əsas götürürcək, digər minlərlə səbəblər axtaracaqlar.

*Səhifə etmirəmsə, mühəsirənin beşinci, yaxud altıncı günü idil, bir nəfər topçu zabit tələsəl, qaraçaraq yanına gəldi. O, çox həyacanlı idi.*

*– Polkovnik, qalanı təslim edirəl – deyə o qışkırdı.*

*– Siz nə danışırınız, necə yəni təslim edirəl? – deyərək mən ilan sanmış adam kimi, yerimdən atıldı.*

*– Paçevic ağ bayraq qaldınb, artıq türk qoşunları qalanın ağızına toplaşib, – deyə o, yenidən qışkırdı.*

Bundan sonra man hayata qaçdım. Həyətdə zabitlər və əsgərlər toplaşmışdı. Gördüm ki, divara bərkidilmiş bir uzun ağacın ucuna bərkidilmiş ağ bayraq yellenir. Onun etrafında isə Paçevic və bir neçə zabit dayanıb.

– Ağalar, siz ne edirsiniz?! – deyə qışkırdım. – Buna görəmə biz and içmisiyk! Belə təslimlə özümüzü biabır edək?! Ayıbdır! Ne qədər ki, damarlarımızda bir damla qan var, biz padşah (çar) uğrunda vuruşmaşa borcluyuq və Beyazidi müdafiə



plani kimi yozurdular – İrvan dəstəsinin şimikləndirib ölkənin içərisinə getirmək və əvvəlcədən bərkidilmiş mövqelərde qarşılışmaq.

Türklər İrvan dəstəsinin sayını həle müharibədən əvvəl öyrəne bilmişdilər. Və onlar, çox güman ki, qoşunun azlığından və müdafiənin zəifliyindən Beyazid qalasını boşaltmışdilər.

Hansı səbəbdənənə boş qalan Beyazidi aprelin 19-da iki top və kazak komandasıyla Stavropol batalyonu tutdu. Komandır podpolkovnik Kovalevski idi. Amma İrvan dəstəsi isə Fərat çayının vadisi ilə Dayaz və Dramdağ tərəfə getməyə başladı. Rəqibin qoşunları əsasən kürdlərən və çərkəzlərən ibarət idi. Terqukasov buradan getdiyi üçün qarnizon Krim polkunun 2 rotası və Surdan göndərilən 200 kazakla gücləndirildi.

Beyazid rayonu qoşunlarının hamisini podpolkovnik Paçevic rəhbərlik edirdi. Ay yarımdı ki, müharibə başlanmışdı. Ele görüründü ki, her şey yaxşıdır. Heç bir yerde müqavimətə rast gelməyen Terqukasov dayanmadan Dramdağ aşırıına tərəf irəlileyirdi.

Ancaq iyunun 4-də türklərə üzü gəldi.

Biz ləqdirdə olduğumuzdan, ilk qanlı toqquşmadan xəbərsiz idik. Səhifə etmirəm, iyunun 4-də qarşadəm təcili xəbər tutdu ki, türklər böyük qüvvə ilə Muş tərəfdən Beyazide hückumə başlayıblar. O, yubanmadan bu haqda baş komandan

artilleriya, kazak və zabit atları var idi. Onlar da kəndlərden yiğilmişdi və intizamlı deyildilər, həm də dayanmadan 60 km yol geldiklərindən, yorğun və yuxus idilər.

*Rəqib tərəfin qoşunları getdikcə artırdı. Bütün güləlləri atıb qurtardıq, ona görə də qalaya adam göndərdim ki, müdafiəni möhkəməndərək mənə kömək etsinlər. Oranın mənə bir zabitlə 25 nəfər göndərdilər. Biz bu azacıq kömək türkərin cəhənnəm odunu xatırlanarak atışlarını dözdürük. Ancaq kürd dəstələri mənim cinahımı tutmağa başlıdlar, hətta atlarını çapır arxaya keçdilər. Ehtiyyatlandıq ki, qaladan aralı düşə bilərik. Ona görə də geri çəkilməyə qərar verdim. Yaxınlıqda kürdərələr elə cəld tarpanlılar ki, dəstəmdəkən çoxunu ölüdürdülər, əsir tutular, qalangan isə geri qaçmağa üz qoydu. Mənimlə 28 əsgər və 4 zabit qaldı. Oğlum da bunların içərisində idil. Əsgərlərimə əmr etdim ki, hər kəs öz atına əlavə olaraq bir əsgər götürsün. Beləcə, atlarınıza Bəyazid qalasına tərəf çapdaq. İki gün idil ki, bizim qoşunlaqdan qalada yerləşmişdi.*

Beyazid eyni adlı sultanın şərifinə tikilmişdi. Onun yerləşdiyi yer əlahiddə menzərelidir.

Mən qaladakı vəziyyəti qarnizomun ən yaşlısı podpolkovnik Paçevic

neçə defə oxudu. Biz ona təpsirdi ki, İsmayıllı paşaya çatdırınsın: “Sizin vəziyyətiniz çıxılmazdır, köməyə ümidi yeri yoxdur. Terqukasov məhv edilib. Ağilli məsləhətə quləq asın, təslim olun və bizim mərhamətli Sultanı xidmət edin”. Həmin kürd elçi bu cümlələri bir neçə defə oxudu. Biz ona təpsirdi ki, İsmayıllı paşaya çatdırınsın: “Bir əsgər qalanadək, təslim olmaqdən səhət gəde bilmez”. Yarım saat keçməmiş, türklər



# tarihindən unudulmaz anlar:

etmeliyik! Kim başqa cür hərəkət etməyi fikirlesirse, o, satqındır. Mən əmr edəcəyəm ki, həmin adamı dərhal gülələsinlər! Rədd olsun ağ bayraq, atəş açın, uşaqlar!

Buna cavab olaraq ucadan "Ultra!" səslərini və "Ölərik, təslim olma-nıq!" sözlərini eşitdim.

*Bir neçə dəqiqədən sonra bizim tərəfdən atəşlər açıldı və qalanın qapısını balta və daşlarla döyen türk qoşunları geri çəkildi. Yubanmadan rəqib tərəf də gülələri yağırdırmaya başladı. Gülələr an pətəyi kimi, vizildiyirdi. Podpolkovnik Paçeviç ağır yaralandı və ertəsi gün vəfat etdi. Öz güləlmiz, yaxud düşmən güləsi dəymışdı, bunu qəti deyə bilməram. Çünkü bu haqda müxtəlif fikirlər var idi. Ancaq Paçeviç kürayindən vurmuşdular...*

Belə bir epizoddan sonra, elə bil ki, taleyin Bəyazid əzabkeşlərinə yazığı geldi: leysan yağış yağıdı. Həm su içmək, həm də ehtiyat su yiğmaq imkanı yarandı. Bu suyu sonrakı günler biz damla-damla işlədirdik. Günbegün vəziyyətimiz pisləşirdi. Başqalarının keçirdiyi hissələr haqqında da uzun-uzadı danışmaq olardı. Qarnizonun rəhbəri kimi, mən həmin vəziyyəti mühaki-mə edə bilərdim.

Savaşın 25-ci günü idi ki, döşəyim daş piltələr üstüne sərdiyim palton olurdu. Mənimle yanaşı, eyni vəziyyətdə başından qranat kontuziyası almış oğlum huşsuz halda yatırdı.



*Neçə gün idi, ac idim. Paltanım əynimdə, asılıqanda odluğu kimi, yel-lənirdi. Bugündə bizi acıdan ölməyə qoymayan, adamlarımdan biri-nin qəbiristanlıqdakı zibillikdən tap-dığı türk peçənyeleri idi. Biz ikimiz həmin peçənyeleri bir həftə yedik. Amma aqıl və dəhşətli susuzluq idi. Biz ötən 8 gün ərzində suyu qurtum-laşla içirdik. O da cəmi 2 butulka iyə-lənmiş yağış suyu idi. Unutmayın ki, yayan an qızmar vaxtları idi. Yazlıq*

*qamizonun atlan! Mən bir neçə dəfə üzülib əldən düşmüş, az qala tanın-mayacaq dərəcədə dəyişən atlanma baş çəkirdim. Onlara bunun əvəzin-de yavaş-yavaş öz başlarını mənə təraf uzadırdılar və qurumuş dillərini sorurdular. Onların tutqunlaşmış gözlərində elə yalınış var idi ki, özümü saxlaya bilmirdim, gözlərimdən yaş töküldü. Onlar hamısı susuzluqdan yixilirdilar və hamisinin təpə-dən dırmağa atı yeyiliirdi.*

Mən heç vaxt ağlıma da getir-mirdim ki, rəqib tərəfdən döyüşü dayandırmaq xahişi edim. Ətrafdə susuzluqdan ölenləri görəndə, qəra-ra aldım ki, üstümdəki 6 min qızıl pulu İsmayıllı paşa teklif edim. Qoy o, heç olmasa, 1 günlüyə içməli suyu qalaya buraxsin. Paşa razılaşdı.

Mənim uğursuz və yerine düş-məyən su almaq cəhdim qarnizon-da vəziyyəti dəyişirdi. Elə bil ki, in-sanların sıfıri işıqlanmışdı. Bu ara-

da İsmayıllı paşanın yenə bir kurd elçisi gəldi. O, bir vaxtlar rus təbəesi olmuşdu. Müharibə başlayanda isə türkərin tərefinə keçmişdi. Bu satqın öz yalançılığı ilə məni hiddetləndirdi. Məktubu verməklə kifayətlən-mədi, ucadan çığırmaga başlıdı ki, sizin sayınızı günləriniz qalır:

— Öz aramızda, paşa yaxşı bilir ki, insanlar burada milçək kimi qırıllar. Əgər təslim olmasanız, iki gündən sonra sizin boynunuza kəndir keçirəcəklər.

— Əvvəlcə mən sənə göstərəcə-yəm ki, bütün satqınların axırı necə olur, — deye cavab verdim və əmr etdim ki, onu assınlar.

Əmr dərhal yerinə yetirildi.

28 iyunda seher çağında Çinqıl tə-pəliyindən bize təref hərəkət edən rus qoşunu göründü. Ayın 12-də ol-duğu kimi, az deyildi. Bütün İrəvan dəstəsi qardaşım Kalbali xanın rəhbərliyi ilə Bəyazid qalasına yaxınlaşırdı.

Hər iki tərəfdən onlarla top gü-ruldadi, on minlərlə tüfəng səsleri saqqıldı. Qanlı döyüş gedirdi. Elə bir döyüş ki, bunu heç bir sözle təsvir edə bilmirəm.

*Bu "musiqi"nin altında axşa-müstü saat 5-də Bəyazid əzabkeş-ler, nəhayət, qala qapılarını açıdalar. Öz silahı qardaşları ilə qucaqlaşdı-rlar. Azadlığa çıxıqlarına görə dua edənlər və hönkürtü ilə ağlayanlar da vardi. Manim yaddaşımında qalan asas burlardır.*

*Biz Bəyazid qalasını müdafiə etməkdə bütün İrəvan dəstəsinə böyük xidmət göstərdik. Bəyazid mü-haribəsi Terqukosovun ucbatından baş vermişdi. Çoxlu sayıda türk qoşunları onun dəstəsini izləyirdi. On-lann 5 mininin başı Bəyazid döyüş-lərinə qanşlığından, Terqukosov xilas ola bilmışdı.*

*Bəyazid müdafiəçilərini Baş ko-mandan yüksək qiymətləndirdi. İq-dirdə keçirilən paradda anqlayıb əldən düşmüş döyüşçüləri özüne ya-xın buraxdı. Əmr etdi ki, bütün İrəvan dəstəsi "fəxri qarovalı"da dayan-sın və bayraqları aşağı salınsınlar".*